

## IV BÖLMƏ BİZNES VƏ SAHİBKARLIĞIN İNKİŞAFI MƏSƏLƏLƏRİ

UOT 334.7

*Şəhla Əli qızı CƏFƏROVA  
Azərbaycan Kooperasiya Universitetinin  
“Mühasibat uçotu və audit”  
kafedrasının müdürü, i.e.n., dosent  
Elşad Ağayusif oğlu KƏRİMOV  
magistr*

### **KİÇİK VƏ ORTA SAHİBKARLIQ SUBYEKLƏRİNDE ƏMƏKHAQQININ ÖDƏNİŞİ PROBLEMLƏRİ**

#### *Xülasə*

Məqalədə müasir iqtisadi şəraitdə kiçik və orta sahibkarlıq (KOS) subyektlərində əmək haqqı ödənişinin müasir problemlərindən, onun yeni şəraitə uyğunlaşdırılması məsələlərindən bəhs edilir. Əməkhaqqı ödənişinin yeni formaları və təkmilləşdirilməsi istiqamətləri göstərilmiş, əməkhaqqı ödənişi ilə bağlı müəyyən təkliflər verilmişdir.

*Açar sözlər: əməkhaqqı, mühasibat uçotu, kiçik və orta sahibkarlıq, əməkhaqqı ödənişi, biznes, sahibkarlıq fəaliyyəti.*

#### *Giriş*

Respublikamızda ardıcıl həyata keçirilən iqtisadi islahatlar iqtisadiyyatın dinamik inkişafına, həyat səviyyəsinin ilböil daha da yaxşılaşmasına səbəb olmuşdur. Olkə iqtisadiyyatının liberallaşdırılması, mülkiyyətin özülləşdirilməsi, kiçik və orta sahibkarlığın inkişafı, bazar infrastrukturun formalasdırılması, rəqabət mühitinin getdikcə formalasması, daxili və xarici bazarın tələbatına uyğun məhsul istehsalının stimullaşdırılması və s. istiqamətində həyata keçirilən davamlı iqtisadi islahatlar öz töhfəsini verməkdədir.

Azərbaycan Respublikasında milli iqtisadiyyatın müasir tələblərə uyğun formalasdırılması ölkədə sahibkarlıq fəaliyyətinin inkişafını zəruri etmişdir. Bu sahənin inkişafı daxili bazarı keyfiyyətli məhsul və xidmətlərə təmin edir, respublikanın ixracat potensialını artırır, əhalinin məşğulluq səviyyəsini yüksəldir, dövlət bütçəsinin formalasmasında mühüm yer tutur, milli iqtisadiyyatın rəqabət qabiliyyətini artırmaqla, onun səmərəli fəaliyyətinə müsbət təsir göstərir [3, s. 67].

Bazar iqtisadiyyatının prioritet istiqamətlərindən olan kiçik və orta sahibkarlığın inkişafı milli iqtisadiyyatın dinamik inkişafında mühüm rol oynayır. Dünya təcrübəsi göstərir ki, kiçik biznes bazar iqtisadiyyatında mühüm rol oynamaqla, iqtisadi artım tempini müəyyən edir, habelə maddi, maliyyə və kadr resurslarının daha səmərəli bölgüsünü təmin edir.

#### **Kiçik və orta sahibkarlıq subyektlərində əmək və əməyin ödənişi üzrə işçi heyatla hesablaşmaların uçotunun nəzəri əsasları**

Bazar münasibətləri şəraitində ölkənin iqtisadi və sosial inkişafındakı dəyişikliklərə uyğun olaraq əməyin ödənilməsi, işçilərin sosial dəsteklənməsi və müdafiəsi sahəsində siyaset də əsaslı şəkildə dəyişməkdədir. Bu siyasetin həyata keçirilməsində dövlətin bir çox funksiyaları birbaşa əməkhaqqı formalarını, sistemlərini və ölçülərini, onun nəticələrinə görə maddi həvəsləndirməni müəyyən edən təsərrüfat subyektlərinə verilir. "Əməkhaqqı" anlayışı yeni məzmunla dolduruldu

ve maliyyələşdirmə mənbəyindən asılı olmayaq nağd şəkildə və nağd şəkildə hesablanmış qazancın bütün növlərini, bonusları, müavinətləri, sosial müavinətləri, o cümlədən öyrənilməmiş vaxt üçün qanuna uyğun hesablanmış məbləğləri (illik məzuniyyət və s.) ehəte edir. Beləliklə, hər bir işçinin əmək gəlirləri, müəssisənin son nəticələrini nəzərə alaraq, şəxsi töhfəsi ilə müəyyən edilir, vergilərlə tənzimlənir və maksimum məbləğlə məhdudlaşdırır. Bütün qanuni formada çalışanlar üçün minimum əməkhaqqı qanunla müəyyən edilir. Əksər işçilər üçün əməyin ödənişi onların istehsal fəaliyyətlərində aparıcı stimuldur. Məvaciblərin təşkili səviyyəsi əsasən istchsalın səmərəliliyini müəyyənləşdirir. Bu, yalnız işçilərin fəaliyyətlərinin yekun nəticələrinə marağını artırmaqla deyil, həm də əməkhaqqının dəyərini optimal səviyyədə saxlamaqla həyata keçirilir. Müasir iş şəraitində əməkhaqqı problemləri daha kəskin və aktuallaşır, çünki çox sayda müəssisə üçün ödənişlərin müntəzəmliyi və ölçüsü yalnız təşkilatların özlərinin inkişaf perspektivlərini deyil, həm də işçilərin fiziki yaşamlarını təmin edir. Bununla belə, rifah səviyyəsinin olduqca yüksək olduğu bir vəziyyətdə də, effektiv əməkhaqqı sisteminin yaradılması problemləri aktual olaraq qalır.

### **Əmək və əməkhaqqı uçotunun təkmilləşdirilməsi yolları**

Dövlət tərəfindən əməkhaqqı və onun ödənilməsi sahəsində təkmilləşdirmə istiqamətlərindən biri kimi işçilərin əmək hüquqlarının müdafiəsi məqsədilə onlar üçün minimum əmək haqqı məbləğinin müəyyən edilməsidir. Dövlət bu sahədə maliyyə məbləği təyin edərkən hər bir fiziki şəxs üçün minimum fizioloji tələbatları ödəməyə xidmet edən rəqəm müəyyənləşdirməlidir. Lakin Azərbaycan reallığında bu məbləğ qeyd olunan xüsusiyyət nöqtəyi-nozərindən özünü doğrultmur. Respublikamızda əməkhaqqı və onun ödənilməsi sahəsində təkmilləşdirmə tədbirləri kimi Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Nazirlər Kabinetinin bu sahədə qəbul etdiyi normativ xarakterli aktlar və bu normativ xarakterli aktlara uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmərləri, təvsiyeləri və təlimatları xüsusilə qeyd olunmalıdır.

Bütün bunlarla yanaşı əməkhaqqı və onun ödənilməsi sahəsində təkmilləşdirməyə ehtiyac duyan istiqamətlərdən biri kimi əməkhaqqı və vergi mexanizmi arasındaki əlaqələrin düzgün müəyyənləşdirilməsidir. Belə ki, Azərbaycan Respublikasının Vergi Qanunvericiliyinə əsasən fiziki şəxslərin aylıq əməkhaqqından dövlət büdcəsinin gəlirlərini təmin edən istiqamətlərdən biri kimi gəlir vergisi tutulur. Burada tənzimlənməyə ehtiyac duyulan məsələ bir sira müəssisələrin öz işçiləri üçün aşağı əməkhaqqı məbləği təyin etməsidir ki, burada müəssisələrin əsas məqsədi vergi öhdəliyini yerine yetirməkdən boyun qaçırmadır.

Belə ki, bir sira müəssisələr müxtəlif əməkhaqqı məbləğləri üçün vergi dərəcələrinin yüksək olması ilə əlaqədar olaraq öz işçiləri ilə razılaşaraq onlara aşağı əməkhaqqı məbləği təyin edir. Lakin bu üsul dövlət büdcəsinin gəlirliliyinin azaldılması ilə yanaşı müvafiq işçilər üçün gələcəkde onların sosial müdafiəsi sahəsində müəyyən engeller törədir. İqtisadi ədəbiyyatlarda bir sira müəssisələrin öz işçilərinə bu yolla aşağı əməkhaqqı məbləğini təyin etməsini "ikili mühəsibatlılıq" da adlandırırlar. Lakin istenilən halda bu, müəssisələr üçün qeyri-leqal fəaliyyət hesab olunur. Vergi orqanları tərəfindən müəssisələrde bu hal aşkarlanarsa onlara qarşı çox ciddi maliyyə sanksiyaları tətbiq oluna bilər.

Əməyin ödənişinə yönəldilən vəsaitin məqsədönlü istifadə olunması və lazımı sahələrdə işçilərin əməkhaqqının artırılması müəssisənin öz fəaliyyəti sahəsində müvəffəqiyyətə nail olmasına şərait yaradır. Ona görə də iqtisadiyyatın bütün sahələrində əmək və əməyin ödənişi üzrə əməliyyatların uçotu müasir tələblər səviyyəsində aparılmalıdır.

Beləliklə, respublikamız bu təcrübələrdən yarananaraq əmeyin ödənilməsi sistemlərində müəyyən kəmiyyət və keyfiyyət dəyişiklikləri həyata keçirməlidir.

Əmək istehsal prosesinin başlıca ünsürtür. O, əhalinin maddi və mədəni tələbatını ödəməyin başlıca mənbəyidir. Müəssisələrin fəaliyyət sferasından asılı olaraq işçi heyəti 2 qrup şəklində ümumiləşdirilir:

1. fəhlələr;

### **2. qulluqçular.**

Müəssisələrdə əməkhaqqının təşkili aşağıdakı 3 ünsürü birləşdirir:

1. tarif sistemi;
2. əməyin normalaşdırılması;
3. əmək ödənişinin formalıları.

Tarif sisteminde fəhlələr üçün tarif dərəceləri və digər işçi heyəti üçün vəzifə maaşları özəksini tapır.

Əməyin normalaşdırılmasının 2 göstəricisi vardır:

1. hasilat norması;
2. vaxt norması.

Müəssisələrdə əmək ödənişinin *vaxtamuzd və işəmuzd* formalarından istifadə edilir.

Görülülmüş işlərin və əməkhaqqının ilkin uçotu üzrə müxtəlif sənəd formalarından istifadə olunur. Hazırda kiçik və orta müəssisələrdə mühasibatlıq "Əməkhaqqının hesablanması və ödənilməsi" adlı cədvəldən istifadə edir. Bu cədvəldə əməkhaqqına əlavələr və əməkhaqqından tutulmalar, həmçinin bütün əlavə və tutulmalardan sonra işçinin imzası ilə aldığı son məbləğ əks etdirilir.

*Əməkhaqqına əlavələr dedikdə*, mükafatlar, iş vaxtından əlavə işləmək, ağır iş şəraitinə görə, bayram günləri və gecə növbələrinə görə və s. əlavə ödənişlər nəzərdə tutulur.

*Əməkhaqqından tutulmalar dedikdə* isə əməkhaqqından gəlir vergisi, pensiya (3%), aliment (məhkəmə qərarı ilə təsdiq olunur), müəssisəyə vurduğu ziyana görə, aldığı avansa görə və s. tutulmalar başa düşülür.

İşçilərin əməkhaqqından tutulan vergi və pensiya ödənişləri müəssisə tərəfindən hesablanılır və büdcəyə ödənilir. Azərbaycan Respublikasında işçilərlə işgötürənlər arasında əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənilir. Bu məcəllədə işçilərin işə girmə qaydaları, günlük və həftəlik iş saatlarının (8 saatdan artıq - gündəlik, həftəlik - 45 saatdan artıq olmaz) miqdarı, iş şəraiti, işə götürən və işçilərin vəzifələri, məsuliyyəti və hüquqları və dövlət məsələləri əks etdirilir (Əmək Məcəlləsi) [2].

Mühasibat uçotunda işçi heyəti ilə hesablaşmaların uçotu üçün 533 №-li "İşçi heyətinə qismüddətli kreditor borcları" hesabından istifadə edilir.

533 №-li hesabdan müəssisənin siyahı sayına daxil olan və olmayan işçi heyəti ilə əmək ödənişinin bütün növləri üzrə (əməkhaqqı, mükafat, məzuniyyət haqqı, kompensasiya və digər ödənişlər) hesablaşmaları aparmaq üçün istifadə olunur [3, s.195].

Əmək və əməyin ödənişi üzrə işçi heyətlərə hesablaşmaların uçotda əks etdirilməsinə dair mühasibat müxəbirləşmələri: [4, s.191].

### **1) İstchosalatda işleyən işçilərə əməkhaqqı hesablanmışdır:**

Dt 202 Kt 533

### **2) İdare aparati işçilərinə əməkhaqqı hesablanmışdır:**

Dt 721 Kt 533

### **3) Reklam və marketing şöbəsinin işçilərinə əməkhaqqı hesablanmışdır:**

Dt 711 Kt 533

### **4) İstehsal avadanlığının quraşdırılması ilə əlaqədar işçilərə əməkhaqqı hesablanmışdır:**

Dt 113 Kt 533

### **5) İşçilərə mükafat hesablanmışdır:**

Dt 341 Kt 533

### **6) Əməkhaqqından gəlir vergisi tutulmuşdur:**

Dt 533 Kt 521

### **7) Əməkhaqqından DSMF pensiya təminatı üzrə ayırmalar edilmişdir (3%).**

Dt 533 Kt 522

### **8) İşçilərə əməkhaqqı ödənilmişdir:**

Dt 533 Kt 221; 223

Hazırda işçilərin əməkhaqqından gəlir vergisinin dərəcəsi Vergi Məcəlləsinə müvafiq olaraq aşağıdakı kimi hesablanılaraq bütçəyə ödənilir:

1. 2500 manatadək 14 faiz
  2. 2500 manatdan çox olduqda 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi.
- Nefit-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərin də işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı kimi tutulur:
1. 8000 manatadək 0 faiz
  2. 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi
- İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət bütçəsinə ödənilir.

### *Nəticə*

Azərbaycanda KOS-un inkişafı Strateji Yol Xəritəsine uyğun biznes mühitinin daha da elvərləşməsi, azad rəqabətin təmin olunması istiqamətində həyata keçirilir. Kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı əməkhaqqı ödənişinin təkmilləşdirilməsi məsələrinə baxılmış və bir çox təkliflər verilmişdir:

1. KOS -larda ikili mühasibatın ləğv olunması və aradan qaldırılması istiqamətində işlərin aparılması;
2. Uçot və hesabatlarda aparılmış maliyyə- təsərrüfat eməliyyatları tamamilə eks olunmalı;
3. Əməkhaqqı ödənişi qanuna uyğun olaraq görülən işlərə, göstərilən xidmətlərə uyğun eks etdirməli;
4. Əməkhaqqı ödənişinin nağdsız ödəniş təminatı həyata keçirilməli;
5. İşçilərin əməkhaqqı ödənişləri dövlətin müəyyən etdiyi taarif dərəcələrinə görə və ya istehsal etdiyi məhsulun (işin və göstərilən xidmetin) müqabilində məsrəf qaimələrində eks etdirməklə həyata keçirmələri tələb olunur və s.

KOS subyektlərinin maliyyə vəsaitlərinə və satış bazarlarına çıxışının asanlaşdırılması istiqamətində əməli tədbirlər planı hazırlanmışdır. Sahibkarların müasir şəraitin tələblərinə uyğun bilik və bacarıqlarının artırılması ilə rəqabət qabiliyyətli məhsul (iş və xidmət) istehsalını təmin edə bilər.

Qeyd edək ki, KOS subyektlərində mühasibat uçotunun təsdiqinin beynəlxalq standartlara uyğun təşkil edilməsi hələ ki, tam həllini tapmamışdır.

Müəssisələrin fəaliyyətinin bütün sahələrdə səffaflığın təmin olunması müasir idarəetmə sisteminin əsas tərkib hissələrindən biridir və bunun üçün KOS subyektləri tərəfindən Mühasibat Uçotunun Beynəlxalq Standartlarının tətbiqi istiqamətlərində kompleks tədbirlər həyata keçirilməlidir.

### **ƏDƏBİYYAT**

1. "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə" Strateji Yol Xəritəsi. Bakı, 2016.
2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Bakı, "Qanun" nəşriyyatı, 2012-ci il, 278 s.
3. Ə.A.Sadıqov, T.Ə. Sadıqov, Ş.Ə.Cəfərova, C.Ə. Sadıqov. Mühasibat uçotu. Bakı, 2015.
4. İbrahimov S., Eyyazov A., Məmmədova A. Kiçik və orta sahibkarlıq subyektlərində mühasibat uçotunun təşkili. Praktiki vəsait. "Elm" nəşriyyatı. Bakı, 2018.

**Шахла Али кызы Джасарова**  
к.э.н., доцент, заведующий кафедры  
"Бухгалтерского учета и аудита" АУК;  
магистр Елшад Агаусиф оглы КЕРИМОВ

### **Проблемы заработной платы на малых и средних предприятиях**

#### **Резюме**

В статье рассматриваются актуальные проблемы малого и среднего бизнеса (МСП) в выплате заработной платы. Приведены новые формы оплаты труда и предложения по выплате заработной платы.

**Ключевые слова:** заработка плата, бухгалтерский учет, малые и средние предпринимательство, оплата труда, бизнес, предпринимательская деятельность.

**Shehla Ali Jafarova**  
head of department "Accounting and audit" of ACU  
PhD of economics, senior lecturer;

master Elshad Agausifoglu Kerimov

### **Problems of salaries in small and medium enterprises**

#### **Summary**

The article discusses the current problems of salaries in small and medium-sized enterprises (SMEs) in modern conditions. New forms of remuneration and suggestions on salary payment are given.

**Key words:** salaries, accounting, small and medium-sized businesses, remuneration of labor, business, entrepreneurial activity.